

Dinsiz və mürtəce hay kilsəsi
Şimali Qafqazın Armavir şəhərində Türk-Müsəlman dünyasına qarşı nifrəti təbliğ edən
“Krunk” (hayca mənəsi “Durna”) qəzətinin uzun fasılədən sonra yenidən nəşr edilməsinə qərar verib. İlk nömrəsi keşfiş N.Ertetsyanın redaktorluğu ilə 1917-ci ilin may ayında çıxan bu qəzet uzun fasılədən sonra 1995-1999-cu illərdə çıxsa da, sonradan işiq üzü görməyib.
Artıq ayda 1 dəfə, 999 tirajla, t.e.n. S.Y.Quroklyanın (Armavir Sənaye-İnşaat kollecinin tarix müəllimi) redaktorluğu ilə rus və hay dillərində çap edilməsinə, eləcə də pulsuz paylaşılmamasına bu ilin sentyabr ayından başlanıb.

yerli mənşəli yaşayış məntəqələrinin məhv edilməsi məqsədi ilə yanaşı, həm də “Ermənistan SSR” adlanan qondarma qurumun demoqrafik tərkibinin ermənilərin xeyrinə dəyişdirilməsi hay kilsəsinin dinsiz niyyətlərindən, SSRİ rəhbərliyinin hay xisətinə rəğbətindən xəbər verirdi.

Bu zərbələrə tuş gələn və sinə gəren isə Qərbi Azərbaycanın Türk-Müsəlman əhalisi idi. Hansı ki, deportasiya edilənlərin ailə üzvlərinin 50-60 min nəfərdən çoxu 1939-1945-ci illər II Dünya müharibəsinin cəbhələrində həlak olmuşdur və geri qayıtmamışdır. Həmin illərin milli-siyasi faciələrini yaşayanlar sırasında Şərur-Dərələyəz mahalının Keşkənd nahiyyəsinin Ardaraz kəndinin sakinləri də olmuşdur. 1949-cu ilin noyabr ayının 3-də yüksəklərində Ardaraz kəndinin camaati Saatlı rayonuna çatanda yerdə və qatarın üstündə 20 sm qalınlığında qar var idi, sazaq-şaxta iliyi dondururdu. Əhali əvvəlcə Əliabad, sonralar isə Fətəlikənd, Şirinbəy, Dəlləkli-Nərimakənd kəndlərində qamışlı-palçıqlı obalarda yerləşdirildi.

Nahiyyənin Qozluca (120 ev), Almalıq, Çivə (200 ev), Hortun (150 ev), Hesin...kəndlərinin əhalisi də eyni zülüm-

dağının şərqində, 1 km aralıda yaylaq yerdə) yaşıyan Seyd Mir Yasin, əslən Cənubi Azərbaycandan idi. Mükəmməl dini dünyagörüşü olmaqla yanaşı, həm də camaati təmənnəsiz olaraq xalq təbabəti ilə (min cür gül-çiçəkdən hazırladığı məlhəmlə) müalicə edirdi, şəfa verirdi.

Keşkənd nahiyyə Partiya Fırqəsinin II katibi, Məmmədlilər nəslindən olan Qəzənfər Abbas oğlu Mehdiyev (1915-1943) mühabirəyə getdiyi ildə həlak ol-

du...
 Ardaraz kəndinin (550-600 illik tarixə malik) mərkəzi hissəsində, yasamal yerində Cümə məscidini molla Mehdi Məmməd oğlu (1820-1900) tikdirmişdir, birmərəbəli, üstü gümbəzli bina idi, min nəfərədək adam ibadət edə bilirdi, aradan pərdə çəkilməklə həm qadınlar, həm də kişilər. Nəcəf şəhərində dini təhsil almış molla Mehdi məsciddə təlim-tədrisə də məşğul olub, sonralar həmin məscidin imamı onun yetirməsi molla Hüseynqulu Kərbəlayı Gözel oğlu (1851-1946) idi, müəlliminin dini-elmi irsi ona qalmışdır.

Ümumilikdə 2000 hektar sahəni tutan Ardaraz kəndinin münbüt-qaratorpaq əkin yerlərində (600 hektara qədər) bugda, arpa, noxud, mərci, kətan, çugundur,

Şərur-Dərələyəz mahalı, Keşkənd nahiyyəsi, Ardaraz kəndi...

“Qərbi Azərbaycan kəndlərinin tarixi-coğrafiyası” silsiləsindən

(I məqalə)

1920-ci ilədək Qərbi Azərbaycanın Şərur-Dərələyəz mahalı əhalisi sixləşmə və yaşayış məntəqələrinin pərakənde yayılması, tarixən coğrafi paylanması gərə digər bölgələrdən fərqlənmişdir. Buna səbəb həm də ərazidə ənənəvi təsərrüfatçılığın geniş təşəkkül tapması, eləcə də, iqtisadi-ticaret, qədim “İpək yol”unun ən etibarlı səmtlərində birinin (...Qarabağ-Basarkeşer-Dərələyəz...) buradan keçməsi, Azərbaycanın Aralıq dənizi hövzəsi və Yaxın Şərqi ölkələri ilə iqtisadi-mədəni əlaqələrini yaranan ticarət yollarının əsasən əlverişli təbii-coğrafi şəraiti malik olması idi. Ona görə də mürtəcedinsiz hay kilsəsi və quldur haydaşnak silahlı birləşmələri 1904-1906-ci, 1918-1920-ci illərdə davamlı olaraq bu bölgəyə həm Osmanlı Türkiyəsinin Ərzurum-Qars vilayətlərindən, həm də


Cənubi Azərbaycan istiqamətindən basquular etmiş, dinc sakinləri qotla yetirmiş, bir çox kəndləri yerlə-yeysən edərək yer üzündən silmiş (Əzizkənd (əhalisi 1949-cu ildə köçürürləb), Çiməndərə (mənəsi “çəmənli dərə”, 1948-ci ildə dağıldılb), Çimənkənd (başqa adı-Aşağı Qarabağlar, 1948-ci ildən sonra haylar yerləşdirilib), Məngü (“heyvanların saxlandığı güz-dək”, 1918-ci ildə dağıldılb), Kolanlı (1949-cu ildə əhalisi köçürürləb, eyni antroponime Yevlax, Salyan, Hacıqabul, Şahbuz, Qobustan və Siyəzən rayonlarında da rast gəlinir), Qarabağlar-1949-cu ilde boşalıb...), milli, etnik zəngin maddi-mədəni irs nümunələrini yağımalayaraq İrəvan və Ü(i)cmüəzzin şəhərlərinə aparmışlar.

Şərur-Dərələyəz mahalında birləşmiş düşmən qüvvələrinə qarşı müqavimət hərəkatının güclü olması hay kilsəsinin mənfur niyyətinə ağır zərbə vurdugundan Türk-Müsəlman əhalisinin köçürülməsi və kəndlərinin boşaldılması 1920-ci ildən sonra II mərhələdə İ. Stalin-A. Mirkoyan cütlüyünün fitnəkarlığı və hiyləsi ilə həyata keçirilib:

-1930-cu illərdə kollektiv təsərrüfatlar yaradılması adı ilə dağ kəndlərinin boşaldılması və əhalinin iri kəndlərə köçürülməsi (Vedibasar mahalının Basarkeşer dağlıq silsələsinə bitişik Xosrov yüksəkliyinin maddi-mədəni ərsinini, qədim tarixə malik yurd yerlərinin məhv edilməsi də bir məqsədi olmuşdur);

-1948-1952-ci illərdə SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il tarixli 4083 nömrəli qərarı ilə Şərur-Dərələyəz mahalının 150 min nəfərə yaxın əhalisinin zorla doğma yurd-əcağından çıxarılaraq (yüzillər ərzində yığılmış mal-mülk toxunulmadan qalmaqla) Kür-Araz ovalığına deportasiya-sürgün edilməsi və onların qurulu evlərinə xaricdən (Suriya, Livan, Fransa, Yunanistan, Bolqarıstan və s.) köçürürlən hay sürüsünün məskunlaşdırılması;

Qərbi Azərbaycanın kökənlə Türk-Müsəlman əhalisinin sayının azaldılması,



dücar olmuşdur.

Dərələyəz silsiləsinin Didivan dağından, “Ağmanqal”, “Qırxbulaq” yaylaqlarının bulaqlarının suyundan başlayan Ardaraz çayı (uzunluğu 25-30 km) Çivə, Ardaraz kəndlərindən keşərək Arpa kəndində Arpaçaya qovuşur və axıb Şərur rayonu ərazisində isə Araz çayına soldan töküldür. Deyilənlərə görə, Ardaraz kəndinin əsasını aran Qarabağın Əfşarlar tərəkəmə elatının bu yaylaqlarda bina quran tayfalarından biri (Bayramlılar nəsli) qoyub.

Şərur bölgəsinin Günnüt kəndindən 5 km aralı yerləşən Ardaraz kəndində 1918-ci ildə 70-80, 1948-ci ildə 120 ev olub. Bərəkətli torpaqları, dərdə dərman gülli-ciçəklə yaylaqları, qədim tarixi olan kənd camaatinin inanc-iman yerlərindən biri də Didivan dağı (bu yerdə Araz çayı sahiləri, Türkiyə əraziləri aydın görünür, Didivan qalası Qazax rayonu, Xanlıqlar kəndinin qərbindəki Dədəban dağında VI-VII əsrlərde inşa edilmişdir) zirvəsində, Qarabulaq yaylağının ən uca yerində, Qarabağlar kəndinə daxil olan Hortun kəndinə yaxın (Ardaraz və Hortun kəndlərinin arası 25 km id) Ocaq id. Məmmər kimi parıldayan iki sinə daşı (2 m boyda) deyilənə görə Ata və oğlu aid olub. İsteklərinə, diləklərinə çarə tapmaq ümidi ilə Uca Yaradanın mehrinə iman götərənlər dəstəməzli halda bir gecə orada qalar, ümidlərinə hasil olaraq geri qayıtdılar.

1944-cü ildə Ardaraz kəndinin ferma-sında müdər işləyən Camal İbrahim oğlu Məmmədovun (1896-1996) elə yaylaqda ağızı əyiləndə bibisi Əzət Şıxməmməd qızı Aliyeva (1855-1945) onu bir gecə Ocaqda saxladı, dualadı, səhərisi gün sap-sağlam geri qayıtdılar...

1930-cu illərdə Ardaraz, Almalıq və Kəmərli kəndləri bir Sovetlik olub, mərkəz Ardaraz kəndi olduğundan Sovet sədri Hüseyin Mehdi oğlu Məmmədov (1882-1954, deportasiya mühitinə dözo bilmədi, Əliabad kəndində vəfat edib) bir çox ailələri repressiyadan xilas edib. Onlardan biri Almalıq kəndində (Didivan

günəbaxan...əkilib. Quzey hissədəki Güney dağının ətəyindəki “Zəyərək yeri”ndə (80 hektar) noyabr-may ayları ərzində qar örtüyü 1 metrə çatırdı, yazılıq ağ bugda becərilirdi. Kəndin qərbində, 5 km aralıda “Şər qaya” deyilən sahədə (250-300 hektar) həm də noxud əkilirdi, “Çalın başı”nda (2 km uzaqlıqda, şimal-qərbədə, 50 hektar) taxıl və noxud yetişirdi. Günçənən səmtədə 1 km aralı olan “Hörgülü yeri” (50 hektar) çox bərəkətli idi, orada hər şey əkilirdi.

Biçənəkləri bərəkətli ot örtüyünü büründü, həm kolxoz, həm də şəksi təsərrüfatlar istifadə edirdi, kəndin 3-4 km-də “Qara qaya”-50 hektar, “Yalın biçənəyi”-20 hektar, eləcə də örüş yerləri... Qara qaya, Zəylik, Güney qayası...

Kənd camaatinin ümumilikdə 600 başa qədər xırda bınuzu, 300 başı iri-bınuzu dəvarı olub, 1940-ci illərdə...

Ariçılıq məhsulları camaat arasında bərabər bölünərdi. Ariçi Soltan Paşa oğlu Bayramov idi, məhsulları ev şəraitində Hüseyin Mehdi oğlu səbətlərdə saxlayırdı.

Ardaraz kəndində 7 illik məktəb idi, kəndin aşağı-Kazımlılar məhəlləsinin arxa tərəfində yerləşirdi və 6-7 otaqdan ibarət idi. 1941-1945-ci illərdə direktoru Çivə orta məktəbini bitirmiş Surə Məmmədova (1924-1995) Əliabad kəndində yaşayıb. Məktəbin müəllimləri-Novruz Bayramov (idman dərsi deyib), Fərəməz Bayramov (riyaziyyat müəllimi), Musa Bayramov (coğrafiya müəllimi) və digərləri indi də xatırlanır...

R.S. Cimənkənd orotoponimi 1948-ci ildən hay kilsəsi tərəfindən- “Urcad-zor”...adlanır.)

(Yazının hazırlanmasında həm də Qərbi Azərbaycanın Şərur-Dərələyəz mahalının Keşkənd nahiyyəsinin Ardaraz kəndinin sakini Məcid Hüseyin oğlu Məmmədovun (1936) məlumatlarından istifadə edilib.)

Qismət Yunusoğlu,

Bakı Dövlət Universitetinin müəllimi